

Aynur Səfərli
Azərbaycan Dillər Universiteti

NURMƏHƏMMƏD ƏNDƏLIBİN YARADICILIĞI İLƏ BAĞLI APARILAN TƏDQİQATLAR VƏ ŞAIRİN BİBLİOQRAFIYASI

Açar sözlər: qızıl əsr, tədqiqat, məqalələr, beynəlxalq konfrans

Keywords: golden age, research, articles, international conference

Ключевые слова: золотой век, исследования, статьи, международная конференция

Son illər Nurməhəmməd Əndəlibin ədəbi irlisinin öyrənilməsi ilə bağlı məhsuldar dövr olmaqla yanaşı həm də yeni mərhələdir. Son 7 ildə Türkmənistan prezidenti hörmətli Qurbanqulu Berdimuhamedovun diqqət və qayğısının nəticəsi olaraq Əndəlibin irlsi yenidən araşdırılmış, dərin elmi tədqiqlər edilmişdir. TEA-nın müxbir üzvü professor Annaqurban Aşirovun rəhbərliyi ilə Türkmən alımlar ədəbin əlyazmaları əsasında bir neçə əsərinin mükəmməl mətnini, bəzi əsərlərinin isə elmi tənqidini işleyib hazırlamışdır [1. s.9-13].

Böyük ədəbin “Yusif və Züleyxa”, “Risaleyi Nəsimi” poemalarının tənqidini mətnini filologiya elmləri doktoru G.Nazarov, “Səğdi Vəqqas” poemasının tənqidini mətnini tədqiqatçı A.Nuryağdiyev işləyib hazırlanmış, ədəbi aləmə bir o qədər də məlum olmayan “Hekayəti Firqun” poemasını Türkmənistanın Elm və Texnologiya mükafatı laureatı, filologiya elmləri doktoru A.Mülkamanov Özbəkistan EA-nın Beruni Şərq Araşdırımlar İnstitutunun Əlyazmalar bölməsində ortaya çıxmışdır.

Əndəlib tərəfindən yazılışı söylənse də dəqiq təsdiqini tapmayan “Mirzə Həmdəm” dastanını doktorant A.Məmmədcumayev türkmən dilinə tərcümə etmiş, poemanın mikrofilmini aray-ərsəyə göttürmişdir.

Prof. Dr. Y.E.Bertels yazıb: “Təxminən XVI əsrən etibarən Türkmən xalqının başqa xalqdan qopuq yaşaması onun ədəbiyyatının da Mərkəzi Asiya və İran ədəbiyyatına xas olan ümumi üslubdan yavaş-yavaş uzaqlaşmasına səbəb olmuşdur”. Bu doğurdan da belə olmuşdur. Ancaq bu uzaqlaşmanın səbəbləri açılmışdır. XVI-XVII əsrlərdə indiki Türkmən torpaqlarında şairlər yaşamamışdır. Harada şair tapılsa XVIII əsrə aid edilib. Türkmən ədəbiyyat tarixini əlimizəalsaq bu əsrlərdə yaşayan bir şair belə görməyəcəyik. Lakin XVIII əsrı Türkmən ədəbiyyatının “qızıl əsr” adlandırırıq. Ancaq bu qızıl əsr öz-özünə ortaya çıxmamışdır. Türkmən ədəbiyyatının qızıl əsəri qarşısında böyük bir təmal mövcuddur. Ancaq Məxtumqulu kimi dahini yetirən XVIII əsr Türkmən ədəbiyyatının öz-özünə ortaya çıxa bilməz. XVI-XVII əsr Türkmən ədəbiyyat tarixi öyrənilmədiyi üçün XVIII-XIX əsr türkmən ədəbiyyatının bəzi tərəflərinin düzgün anlaşılmadığının fərqiənə varılır”. Doğurdan da Y.E.Bertelsin ifadə etdiyi kimi XVI əsrən etibarən Türkmən ədəbiyyatının həyatında yeni və fərqli istiqamətlər ortaya çıxmışdır. Bu xüsusiyyətləri aydınlaşdırmaq üçün həmin əsrən öncəki Türk dünyası ədəbiyyatına müraciət etmək lazımdır.

Aynur Səfərli. NURMƏHƏMMƏD ƏNDƏLIBİN YARADICILIĞI İLƏ BAĞLI APARILAN ...

Məlum olduğu kimi Mongolların hücumlarından yüz il sonra “Orta Asiya Türk dilli” ədəbiyyatı geniş inkişaf edib, Nəvai ilə zirvəyə çatsa da ədəbiyyat ərəb-fars şeiriyyatının təməlində inkişaf etmişdir.

Əndəlibin ədəbi irlsi elmi baxımdan XX əsrdən etibarən araşdırılmağa başlandı. D.A.Vamberi 1867-ci ildə Leypisiqdə almanca nəşr etdirdiyi “Cağatay ədəbiyyatının antologiyası”nda “Səğdi Vaqqas” mənzuməsini əsl nüsxə ilə birlikdə tərcüməsini vermişdir. 1900-1916-ci illər arasında şairin “Səğdi Vaqqas”, “Leyli Məcnun”, “Baba Rövşən”, “Zeynal Ərəb”, “Yusif və Züleyxa” əsərləri ərəb əlif-basında bir neçə dəfə basma üsulu ilə nəşr olunub. Sovetlər zamanında şairin ilk kitabı kimi 1948-ci ildə “Leyli Məcnun” dastanı çap olunub. Bundan sonra Məti Kosayev Ata Uluqberdiyev, B.Şamiradov, Əbdürəhman Mülkamanov, Nəfəs Xocayev, Bayramməmməd Axundov kimi türkmən alımlarının zəhmətilə 1956, 1963, 1991-ci illərdə dastan çap olunub. Şairin həyat və ədəbi şəxsiyyəti ilə bağlı dərin araşdırma aparan professor Gəldi Nəzərov 1973-cü ildə “Yusif və Züleyxa” dastanının tənqidini mətnini nəşr etdirib. Daha sonra da onun səyi ilə dastan iki dəfə də 1987 və 1991-ci illərdə nəşr olunub. Alim Əndəlibin “Nəsimi” məcmuəsini də tənqidini mətnlə birlikdə 1978-ci ildə nəşr etdirib. Bu mənzumə də ilk nəşrindən sonra daha iki dəfə 1990-1992-ci illərdə G.Nəzərovun səyilə nəşr olunub. Şairin “Baba Rövşən”, “Zeynal Ərəb” dastanlarını iki dəfə Mirat Çarıyev, Oğulgözəl Masayeva və Amanberdi Nuryağdiyev hazırlamış və 1991-ci ildə nəşr edildi. Şairin “Səğdi Vəqqas” mənzuməsini ilk dəfə 1990-ci ildə A.Nuryağdiyev hazırlamış və nəşr etdirmişdir. “Oğuzname”ni 1990-ci ildə ilk nəşr etdirən alim Əhməd Bekmiradov Əndəlibi elmi baxımdan dərindən araşdırın alım kimi yaddaşlarda qalmışdır. Alim Bayramməmməd Axundov və Ata Ulugberdiyev şairin “Seçilmiş əsərləri”ni nəşr etdirərək onun lirik şeirlərini xalqa təqdim etmişlər. Bu kitabda Əndəlibin lirik əsərlərinin bir qismi toplanmışdır. Şairin lirik əsərləri bundan sonra Aşırpur Meredov və Amanverdi Nuryağdiyev tərəfindən 1976-1990-ci illərdə nəşr olunmuşdur. Şairin ədəbi irlsinin araşdırmaq və xalqa çatdırmaq baxımından görülen işlər onun 325-ci ildönümü münasibətilə daha da irəliləməyə başlamışdır. Nəsiminin həyatını və əsərlərini öyrənməkdə böyük xidmətlər göstərən Nəzər Qullayev şairin 600 illiyi münasibətilə şerilərini nəşr etdirmişdir. Digər türkmən alımlarından Rəhman Rəcəbov və Şahməhəmməd Qəndimov isə şairin 3 cilidə seçilmiş əsərlərini nəşr etdirmişlər. N.Qullayev Tecen Nəfəsovla birlikdə yazdığı “Böyük şairə bağışlanan dastanlar” adlı məqaləsini də bu mənzumənin tədqiqatına həsr etmişdir. “Nəsimi” məcmuəsini tənqidini mətnlə birlikdə hazırlayıb, elmi ictimaiyyətə təqdim edən G.Nəzərov bu işə yazdığı ön sözə Nəsimi haqqında yazılan mənzumələr və onlar haqqında yazılanları elm əleyində keçirmişdir.

Doktor Övliyaquli İlyasov “Türkmen ədəbiyyatının tarixi”ndə Nəsimi ilə bağlı hissəni, ədəbiyyatçı A.Nuryağdiyev isə həmin kitabdakı Nəsimiye həsr olunan mənzuməni araşdırmışdır. Aşırpur Meredov “Əndəlib və XVIII əsr türkmən ədəbiyyatındaki tərcüməcilik ənənəsi”, “Klassik ədəbiyyatımızda tərcüməcilik ənənəsi” adlı məqalələrində və Əndəlibin 1976-ci ildə nəşr olunan “Şeirlər” kitabına yazdığı ön sözə B.Axundov və T.Nəfəsovla birlikdə yazdığı “Əndəlib və əsiri” adlı məqaləsində Əndəlibin “Nəsimi” mənzuməsilə bağlı bəzi məsələlərin üzərində dayanmışdır. Ərəb-fars ədəbiyyatında Nəsimi haqqında yazılın araşdır-

malar biza məlum olmasa da, Həllac Mənsura dair yazılın əsərlərdən fars şairi Baba Kuhinin (933-1050) "Əhbarul Həllac" adlı risaləsi mövcuddur. Fars şairi sufizmin görkəmli nümayəndəsi Fəridəddin Attar da Həllac Mənsur haqqında yazdığı mənzumələri "Həllacnama" və "Mənsurnama" adlandırmışdır. H. Mənsur haqqında yazılın daha iki əsər tanınmaqdadır. Bunlar Muridi Aydının və Niyazi Misri Məhəmməd bin Ali Malatinin Türki dilində yazdığı "Mənsurnama" adlı əsərlərdir.

Nəsimi haqqında türkmen alımları tərəfindən xeyli araştırma aparılmışdır. N.Qullayev Nəsiminin həyat və yaradıcılığını elmi əsaslarla öyrənməkdə daha çox xidmət göstərərkən şairin 600 illik yubleyi münasibətilə onun şeirlər kitabını çap etdirmişdir. R.Rəcəbovla Ş.Qəndimov da şairin 3 cilddə "Seçilmiş əsərləri"ni 1993-1994-cü illərdə nəşr etdirmişdir. N.Qullayev hazırladığı toplusuna aid yazdığı böyük, həcmli, elmi əsaslı məqaləsində şairin həyatı və yaradıcılığı ilə bağlı yazılın poemalara yer vermişdir. Bununla bərabər T.Nəfəsovla birlikdə yazdığı "Böyük şairə həsr olunan dastanlar" məqaləsini də bu poemaların tədqiqinə həsr etmişdir [4]. G.Nəzərov "Nəsimi" poemasının təqəridi mətnini hazırlamaqla yanaşı kitabın müqəddiməsində Nəsimi haqda yazılın poemaları və poema haqqında yazılın elmi işləri elm əlyəyində keçirmiştir (2). Ö.Ilyasov "Türkmen ədəbiyyatı tarixi"nin Nəsimi haqqındaki bölməsində A.Nuryağdiyev isə kitabın Əndəlib haqqındaki bölməsində (II cild, I kitab) Nəsimiyə həsr olunmuş poemaları tədqiq etmişdir. Bundan başqa adı qeyd olunan müəlliflər, A.Meredovun "Əndəlib və XVIII əsr Türkmen ədəbiyyatındaki tərcüməçilik ənənəsi" və "Klassik ədəbiyyatda tərcüməçilik ənənəsi" adlı məqalələrində Əndəlibin 1976-ci ildə nəşr olunan lirikasına yazdığı müqəddimə, B.Axundov və T.Nəfəsovla birgə yazdığı "Əndəlib və Əsiri" adlı məqalələrində Əndəlibin "Nəsimi" poeması ilə bağlı məsələlərin üzərində dayanmışlar. (11, №7; 9, №3; 10.) Hazırda "Nəsimi" poemasının iki nüsxəsi mövcuddur ki, bunlardan biri əlyazmalar fondunun 487 nömrəli qovluğunda, digəri isə Sankt-Peterburqun Şedrin Saltikov adına kitabxanasında 85 nömrəli qovluqda qorunub saxlanılır. Poemanın surət nüsxəsi isə MGİ-nin fonundakı 1138 nömrəli qovluğunda saxlanılır. A.Nuryağdiyev məsnəvi formasında yazılın poemanın nüsxələri üzərində araştırma apararaq, 487 nömrəli qovluqdakı nüsxənin XVIII əsrin sonu, XIX ərin əvvəllerində Kokondda yaşış saray şairi Əsiriye mənsub olması haqqında ehtimallar irəli sürür. O hər iki nüsxədən nümunələr gətirərək bu qənaətə gəlir: "Kiçik fərqlər nəzərə alınmazsa, ciddi fərqlər yoxdur. Əsərin məzmununa təsir etməyən bir qisim fərqlər olsa da, deyildiyi kimi hər səhifədə onlara rast gəlinir" [14, s.177]. Göründüyü kimi hər iki nüsxədə də ciddi fərqlər olmasa da adı çəkilən əsərlərin əlyazma nüsxələrinin müqayisəsi zamanı cüzi fərqlərə rast gəlinir. Elə isə bu cüzi fərqlər hansılardır və ya nə kimi fərqli cəhətlər var? Bu məqamda katibin bəzi hadisələrə şeir həsr etməsi diqqəti cəlb edən cəhətlərdəndir. Ona görə də 487-ci qovluqdakı nüsxəyə əsərdəki qəmli vəziyyətlərlə əlaqədar olaraq 8 qəzəl, bir mürəbbə, bir müxəmməs və hər bəndi 10 sətrdən ibarət olan iki şeir artırılıb. Həmin şeirləri çıxarsaq hər iki nüsxə bir-birinin eynidir. Bu da hər iki nüsxənin Əndəlibə məxsusluğunun sübutudur. Şərti olaraq "artırılan şeirlər" dediyimiz qəzəllər orjinal nüsxədə olub, 1138-ci qovluqdakı əlyazmanı köçürən katibin unutqanlığı ilə də bağlı ola bilər.

A.Nuryağdiyevin Əsiri haqqındaki söhbət toxunması heç də təsadüfi deyildir. Çünkü hələ də bu mövzu ilə bağlı mübahisəli fikirlər var. Bir qrup tədqiqatçılar əsəri ərəb dilindən tərcümə olunmuş hesab etsələr də, ikinci qrup tədqiqatçılar əsəri müəllif Əndəlibi olmaqla orjinal qəbul edirlər. Belə ki, A.Meredov "Əndəlib və XVIII əsr və Türkmen ədəbiyyatında tərcüməçilik ənənələri" və "Klassik ədəbiyyatda tərcümə ənənələri" araşdırılmalarında və Əndəlibin "Lirikası"na yazadığı müqəddimədə "Nəsimi" poemasını tərcümə əsəri olduğunu, tərcümənin isə Əndəlib tərəfindən edildiyini vurğulayıb. Alim B.Axundov və T.Nəfəsovla birgə yazdığı "Əndəlib və Əsiri" məqaləsində isə önceki fikrinin əksinə gedərək əsərin tərcümə münasibəti ilə hansısa Əsiriye mənsubluğu barədə ehtimal irəli sürür. G.Nəzərov, N.Qullayev, Ö.Ilyasov, R.Rəcəbov, Ş.Qəndimov, A.Nuryağdiyev, şərqşünəslərdən X.Koroğlu, M.Dadaşzadə, Y.E.Bertels bir sözlə türkmen ədəbiyyatını tədqiq edən əksəriyyət tərəfindən ikinci baxış müdafiə olunur. Poema haqqında bu cür mübahisəli, ikili fikirlərin yaranmasına səbəb başlangıçdakı "amma qədim dövrə Seyid Nəsimi adlı alicənab adam olmuşdur. Ərəb dilində idi, türk dilinə çevrilib yazımaqla məşğul oldum" – deyə yazılın cümlədir. Belə isə birinci baxış tərəfdarlarının fikirləri əsassız deyil. Bu məqamda növbəti belə bir sual ortaya çıxır ki, Nəsiminin türk dilində yazılın qəzəlləri, eyni zamanda ölümü ilə bağlı yazılın "Cəlladlar" qəzəlinin poemaya daxil edilməsini necə izah etmək olar? Bunla bağlı Y.E.Bertels demişdir: "Tərcümə" yazılışının özünü Şərq söz ustalarının əsərləri haqqında çox ehtiyatla işlətmeliyik. Bizim bu termin haqqında mülahizəmiz Şərqdə davam edən ədəbi qəliblərlə hər zaman düz gəlmir" [15, s.27]. Bu mənada Bertelsin sufizmin görkəmli nümayəndəsi fars şairi Fəridəddin Attarın (1150-1203) "Məntiqut tayr" ("Quşların söhbəti") poeması ilə Ə.Nəvainin "Lisanut tayr" ("Quş dili") poeması arasında apardığı müqayisəli araşdırılmalarına əsasən geldiyi nəticələri unutmamalıyıq. Poemanın əvvəlindəki həmin cümləyə görə birinci baxış tərəfdarlarını müdafiə etmiş olsaq, gərək Ağməhəmmədin də Nəsimi haqqında yazdığı poemanın

"Bu qüssə nəşr idi,

Bir zaman fars idi,

Nəzm etdim mən indi,

Türki dildə danişdi." [13, s.1228-ci qovluq] – misralarına əsasən poemanı fars dilindən tərcümə etdiyini deyək. Bunu bilməliyik ki, günümüzə qədər ərəb və fars dillərində Nəsimi süjetinin işlənməsilə bağlı əlimizdə tutarlı heç bir məlumat yoxdur. Sadəcə N.Qullayev Nəsiminin "Şeirləri"nə yazdığı "Şərqi böyük şairi" adlı müqəddimədə Nəsiminin türkəyi şagirdlərindən hesab olunan Rafiqinin "Gəncnamə" və "Eşqnamə" adlı əsərlərinin böyük bir bölməsinin Nəsimiyə həsr edildiyini göstərmişdir [12, s.22].

Birinci baxış tərəfdarlarının bir çox araşdırılmalarında onların öz fikirlərinə inamlı olmadıqlarını görürük. A.Meredov "Seydayi" monoqrafiyasında [6, s.13-144] S.Ahally ilə birgə yazdığı "Nəsimi və onun şeirlər toplusu haqqında qeydlər" (7, № 7) "Nurməhəmməd Əndəlib və lirikası" adlı məqalələrində [8] əsərin orjinal əser kimi Əndəlibə məxsusluğunu göstərir. Bundan başqa Nəfəsov və Qullayevlə birgə yazdığı "Böyük şairə həsr edilən dastanlar" adlı məqaləsində də poemanın Əndəlibə məxsusluğunu göstərmişdir [5]. G.Nəzərov da poemanın təqəridi mətnini

hazırlayıb nəşr etdirmişdir [3]. Poema haqqında müxtəllif araşdırımlar aparan alim əsərin orjinallığını və Əndəlibə məxsusluğunu elmi əsasda sübut etmişdir. Belə ki, Ağməhəmmədin öz poemasını farscadan, Əndəlibin ərəbcədən “türk dili-nə çevirib” deməklərinə baxmayaraq orjinal əsərlər olan poemaları yazarkən, müəlliflər, türkmən, ərəb və fars xalqaları arasında yayılan rəvayət və əfsanələrdən faydalanaraq əsərin sujetini yazmışlar.

Aşağıda qeyd edəcəklərim Əndəlib irlsinin araşdırılması nəticəsində ortaya çıxan bibliografiyanın bir qismidir. Bəzi tədqiqatlar haqqında qısa da olsa izah verilmişdir.

1. Gəldiyev G. Ədəbi təzəliyi Sakasında (ədəbi yeniliyin astanasında) // Ədəbiyyat Sunqat qəzeti, 2 fevral, 2011;
2. Gəldiyev G. Kiramatlar çəpər səriştə (ədəbi əsər) // Türkmen dili qəzeti, 2 fevral, 2011;
3. Qəndimov Ş. Şaher hamsaçılık yörelgelerinin Ayrantılıkları (Şairin xəməcilik xüsusiyyətləri) Mugallimlar qəzeti, 15-16-17-18 fevral, 2011;
4. Atdiyeva A. Yusup- Züleyha Dessani haqqında // Mugallimlar qəzeti, 9 fevral, 2011;
5. Övezova A. Ədəbi Taglimat // Mugallimler qazeti, 4 fevral, 2011
6. Saparov A. Pak saygım vasfçısı (Saf, Sevginin izah edicisi) // Edebiyyat Sunqat qəzeti, 11 fevral, 2011;
7. Çarıyarova O. Sahir Mudimilik Oguznaması // Mugallimler qəzeti, 11 mart, 2011;
8. Ramiz Əskər “Seçilmiş əsərlər”ini Azərbaycan dilinə tərcümə edərək “Şeirlər, poemalar, dastanlar”;
9. AMEA Nizami adına Ədəbiyyat İnstitutu A.Bekmiradovun çalışması əsasında “Oğuznamə” poemasını 2010-cu ildə Azərbaycan dilində nəşr etdirib;
10. Əndəlibin “Oğuznamə”si üzərində ilk işi türkmənistanlı elm adamı M.Xidirov 1948-ci ildə etmişdir. O poemaya əhatəli daxili məqalə yazmış və hər bölümü qısaca şərh etmişdir. Lakin dövrünün siyasi şərtlərinə uyğun görülməyindən nəşr olunmamışdır;
11. Göroğlu H. Nurmuhamed Andalip. XVIII-XIX əsr Türkmen ədəbiyyatının tarixi boyunca ocerklər. Aşqabat, “İlim”, 1967;
12. Korogli X. Огызиский героицеский эпос (огузларын қәһрәманлық hekayesi) Москва, Hayka, 1976;
13. Bekmiradov A. Andalip hem oğuznameçilik debi. Aşqabat, Elm, 1987; (Poema üzərində aparılan ən detallı, əhatəli iş Ahmet Bekmiradovun apardığı tədqiqatdır. Müəllif bu araşdırında “XVIII əsr türkmən şairi Əndəlibin “Oğuznamə” poeması üzərində prioritəti olaraq dayanır və onun türkmən klassik ədəbiyyatında dastançılığın yazılı ənənəsinin banisi olduğunu, onun “Yusif Züleyxa”, “Leyli Məcnun” dastanlarının bu ənənənin ən qədim nümunəsi kimi özünü qoruyub saxladığını söyləməklə şairin “Risaleyi Nəsimi”, “Səğdi Vaqqas” kimi poemaları haqqında da məlumat verir. Bekmiradov əsərin daxili qismindən araştırma hissəsində “Sahir yüregim sarsığını”, “Əsrlər boyu cümmüüsindən”, “Tilsimli tagmalar”, “Ezber elin eçiləni” (“Hünərli əlin etdikləri”) adlı hissələr vardır. Tədqiqi-

Aynur Səfərli. NURMƏHƏMMƏD ƏNDƏLIBİN YARADICILIĞI İLƏ BAĞLI APARILAN ...

- qatçı “Oğuznamə”ni şəkillər üzrə də araşdırıb. Geniş bibliografiya ilə bitirmişdir. Araşdırma hissəsindən sonra “Oğuznamə”nin mətn və lügətini vermişdir;
14. Aşpyrov A. Туркменские поэм XVIII века (XVIII əsr Türkmen poeması). Aşkabat, Elm, 1990 . Bu əsərdə Əndəlibin “Oğuznamə”si epiklik və tarixilik baxımından araşdırılmışdır;
 15. Biray H. Andalip ve Oğuznamesi // Milli folklor, №4-5-6-7, 1990. Bu Türkiyədə ilk dəfə çap olunan olunan Əndəlib “Oğuznamə”sidir. Poema ayrıca şəkildə nəşr edilmişdir;
 16. Kirişcioğlu M.F. Əndəlib və Oğuznaməçilik dəbi. Selçuq Ünv. Fen-ed.fak. Ədəbiyyat jurnalı, №7-8, 1992-1993. Bu Türkiyədə aparılan ikinci tədqiqat işidir. Üç hissədən ibarətdir: Ə.Bekmiradovun “Andalip həm oğuznameçilik” kitabının araşdırması, “Oğuznamə” poemasının transkripsiyali şəkli və lügət;
 17. Türkmen F., Gəldiyev G. Türkmen şiir antologisi. Ankara, TÜRKSOY yayınları, 1995. Burada poema transkripsiyali şəkildə Türkiye türkçəsində verilmişdir. Şairin həyat və yaradıcılığı barədə məlumat da yer almışdır.
 18. Bayat F. Oğuznamə / Kitabi Dədə Qorqud Ensiklopediyası. 2 cilddə, II cild, Bakı, Bakı Yeni nəşr evi, 2000. Bu araşdırımda da Füzuli Bayat oğuznamə haqqında bəzi fikirlər önə sürmüştür;
 19. Aça M. Oğuznaməçilik ənənəsi və Əndəlib oğuznaməsi. İstanbul, İQ Kültür Sanat Yayıncılık, 2003. Bu iş Əndəlibin yaradıcılığı və Oğuznaməsi üzərində Türkiyədə aparılan ən əhatəli araşdırmadır. Eyni zamanda Əndəlib haqqında ilk monoqrafiyadır. Müəllif şairin həyat və yaradıcılığı barədə məlumat verdikdən sonra onun oğuznaməsini digər oğuznamələrlə müqayisəli araşdırılmış və onların tipoloji bənzərliliklərini və fərqliliklərini göstərmişdir;
 20. Arminey Vamberi. Çağatay ədəbiyyatının antologiyası, Nurməhəmməd Əndəlib, Səğdi Vaqqas, 1867, Lepsig;
 21. Qarriyev A., Kösayev M. Türkmen ədəbiyyatında hrestomatiya-XVIII əsr. Aşqabat, 1950;
 22. Qarriyev B. Büyük oktyabr inqilabından öncəki Türkmen ədəbiyyatı. Aşqabat,;
 23. Axundov B., Uluqberdiyev A. Əndəlib sayılan əsərlər. Ön sözün müəllifi: A.Meredov, Aşqabat, 1963;
 24. Meredov A. Əndəlib və Türkmen ədəbiyyatında təxmis yazmaq dəbi // TSSR İA-nın xəbərləri. №5, 1970;
 25. Muhammedova Z.B. Andalibin dörediciliğinde kabir Arzuş örçəgi // Sovet ədəbiyyat, №5, 1971;
 26. Koroğlu X. Nurməhəmməd Əndəlib. XVIII-XIX əsr Türkmen ədəbiyyatının tarixi boyunca ocerklər. Aşqabat, Elm, 1976;
 27. Nazarov G. Əndəlib. Yusif Züleyxa (tənqidi mətn) Aşqabat, Elm, 1976. Bu tədqiqatda diqqət çəkən ən vacib məsələ Əndəlibin doğum tarixinin 1710-11-ci illər deyil, 1665-1670-ci illər olduğunun isbat edilməsidir;
 28. Yusubov Y. Ut Çaknagan satırlar. Toşkent. Qafur Qulam Namidagi Adabiyat ve İncəsənət Naşriyoti, 1983;
 29. Aşirov A. Nəsimi haqqındaki Türkmen poemaları // Sovet ədəbiyyatı, №4, 1985;

30. Qullayev N. Leyli həm Məcnun hakda söhbət. Aşqabat, Mağarif, 1986. Burada dastan haqqında bəzi görüşlər irəli sürülmüşdür. Firdovsinin Şahnaməsinin Əndəlibin Türkmençəyə tərcümə etməsindən bəhs edilib.

31. Çarriyev M., Maşayeva O. Nuryağdiyeva A. Baba Rövşən, Zeynal Ərəb. Aşqabat, 1991;

32. Hacıyeva M., Göktürk Ş., Sarılar K. Türk dünyası və qardaş ölkə ədəbiyyatı. Samsun, 1997. Marit Hacıyevin rəhbərliyilə aparılan bu işdə şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verilmişdir;

33. Biray N. "Yusif Züleyxa"da Nurməhəmməd Əndəlibin qarşıq dil xüsusiyyətləri // I Beynəlxalq Türk Dünyası Mədəniyyət Qurultayı Bildiriləri. Ankara, 2007, s.411-434;

34. Öztürk A. Nurməhəmməd Əndəlib və "Nəsimi" poeması // Turkish Studies İntornational Periodical for the Languages, Literature and History of Turkish or Turkic, Volume 3/7 Fall, 2008;

35. Andalıq-qoşqular. Türmen Dövlət Neşriyat gullug. Aşqabat, 2010

36. Səfərli A. Nurməhəmməd Qərib Əndəlibin təxəllüsü, təvəllüd tarixi və doğum yeri haqqında fikirlər. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. 2(98) Bakı, 2016;

37. Səfərli A. Nurməhəmməd Qərib Əndəlibin yaradıcılığında islami dəyərlər ("Sərgi Vaqqas" poeması əsasında) / "İslam həmrəyliyi-2017: Reallıqlar və perspektivlər" mövzusunda elmi-metodik konfransının MATERİALLARI. Bakı, 2017;

38. Səfərli A. Nurməhəmməd Əndəlibin "Yusif və Züleyxa" dastanının təhlili / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüne həsr olunmuş tələbə və gənc tədqiqatçıların "Gənclər və elmi innovasiyalar" mövzusunda respublika elmi-texniki konfransının MATERİALLARI (II Hissə), 3-5 may, AzTU, Bakı, 2017;

39. Səfərli A. Nurməhəmməd Əndəlibin "Oğuznamə" poemasının "Oğuz Xaşan" dastanı ilə oxşaq və fərqli cəhətləri // Filologiya məsələləri. № 5, "Elm-təhsil", Bakı, 2017;

40. Səfərli A. Nurməhəmməd Qərib Əndəlibin yaradıcılığında islam konteksti- "Sərgi Vaqqas" poeması əsasında. Böyük Azərbaycan şairi Molla Pənah Vəqifin 300 illik yubileyinə həsr olunmuş "M.P.Vaqif və müasirlik" mövzusunda Respublika elmi-praktik konfransının materialları. 7 dekabr 2017-ci il, "Elm və təhsil", Bakı, 2017;

41. Səfərli A. Türkmen şairi Nurməhəmməd Əndəlibin "Nəsimi" poeması: mübahisələr və müləhizələr // Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər, №4, 2017, Bakı;

42. Səfərli A. Nurməhəmməd Əndəlibin poema yaradıcılığında "Risaleyi Nəsimi" məqamati // AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnsti-tutu. Axtarıclar. № 2 (28), Naxçıvan-2018. Cild 8;

43. Səfərli A. Türkmen ədəbiyyatı nümayəndəsi Nurməhəmməd Əndəlibin lirika yaradıcılığı . Ankara 3rd International Conference of science. Ankara / Turkey. 31st of July. 2018. №1;

Aynur Səfərli. NURMƏHƏMMƏD ƏNDƏLIBİN YARADICILIĞI İLƏ BAĞLI APARILAN ...

44. Səfərli A. Nurməhəmməd Əndəlibdən sonrakı dastançılıq: Molla Nəfəsin "Zöhrə və Tahir" dastanı ilə eyniadlı Azərbaycan şifahi xalq ədəbiyyatı dastanının müqayisəli təhlili. IV Uluslararası Filoloji Simpoziumu. 3-4-5 May, 2018. Alanya Alaaddin Keyqubad Universiteti.

Əndəlib haqqında bir çox tədqiqat işləri vardır ki, burada onun az bir qismının yerləşdirildik. Bir neçəsini isə sıralamada təqdim etməsək də, məqalənin içərisində də yazılan məqalələri qeyd etdik. Şair haqqında roman da yazılmışdır. Bunnardan biri Nuri Altıyevin "Əndəlib", digəri isə Qazakbəy Yolliyevin "Qaramazida olan hadisə" ("Garamazıda gopa əvgəyai") romandır. 1 mart 2011-ci ildə Tacikistanın paytaxtı Düşəmbədə Tacikistan və Türkmenistan Elmlər Akademiyasının birlikdə təşkilatçılığı ilə keçirilmiş yığıncaqdə Əndəlibin əsərlər toplusunun təqdimati olmuşdur.

Şairin vətəni Türkmenistanın Daşoguz vilayətində keçirilmiş "Nurməhəmməd Əndəlib və XVII-XVIII əsrlərdə Şərqi mədəni və ədəbi həyatı" adlı beynəlxalq elmi konfrans bu sahədə görülən ən böyük işlərdən biridir.

Türkmenistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun himayəsilə keçirilən konfransda 30-dan çox ölkənin elm adamları iştirak etmiş, Əndəlibin türkmen dilinə etdiyi tövhələrdən söz açmışlar.

Bundan əlavə TEA Əndəlibin ölkə daxili 170, ölkə xaricində isə 100-ə yaxın əlyazma arxivləri əsasında "Şeirlər cəmi"ni nəşr etdirərək 2011-ci ilin mart ayında Aşqabatda Muğamlar sarayında təşkil edilən mərasimdə həmin nəşrin təqdimatını keçirilmişdir.

Ədəbiyyat

1. Əndəlib. Seçilmiş əsərləri. Lirik şeirlər, Poemalar. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2011, 296 səh. (Azərbaycan türkçəsinə çevirən və nəşrə hazırlayan İsmixan Osmanlıdır).
2. Əndəlib. Nəsimi (Tənqid mətn) Aşqabad. "Ilim", 1978 (hazırlayan G.Nəzərov)
3. Əndəlib. Nəsimi. Tənqid mətn. Aşqabad, "Ilim", 1978.
4. Qullayev N., Nəfəsov T. Böyük şairə həsr olunan dastanlar. "Müəllimlər" qəzeti, 1971-ci il, 6 avqust.
5. Meredov A., Nəfəsov T., Qullayev N. Böyük şairə həsr edilən dastanlar. "Müəllimlər" qəzeti, 1971-ci il, 6 avqust.
6. Meredov A. Şeydayi. Tədqiqlər və mətnlər. Aşqabat. 1964.
7. Meredov A., Ahallı S. Nəsimi və onun şeirlər toplusu haqqında qeydlər // Sovet ədəbiyyatı jurnalı. 1976, № 7.
8. Meredov A., Ahallı S. Nurməhəmməd Əndəlib və lirikası // Türkmenistan xalq maarifi jurnalı, 8 iyul, 1976.
9. Meredovun A. Klassik ədəbiyyatda tərcüməçilik ənənəsi // TSSR EA-nın xəbərləri, ictimai elmlər seriyası, 1971, №3.
10. Meredovun A., B.Axundov., T.Nəfəsov. Əndəlib və Əsiri. "Ədəbiyyat və mədəniyyət" qəzeti, 1975-ci il, 19 yanvar.
11. Meredovun A. Əndəlib və XVIII əsr Türkmen ədəbiyyatındaki tərcüməçilik ənənəsi // Sovet ədəbiyyatı jurnalı, 1976, №7.
12. Nəsimi. Şeirlər. Aşqabat, 1972.
13. TEA Milli Əlyazmalar İstututu, 1228-ci qovluq.
14. Türkmen ədəbiyyatı. II cild, I kitab, Aşqabat, "Ilim", 1975.
15. Бертельс. Е.Э. Наваи и Аттар. Мир-Али-Шир. Ленинград. 1928.

Summary

Study of the Works of Nurgmammad Enbendam and the Bibliography of the Poet

Nurmahammad Adallib's literary heritage has been scientifically investigated in recent years. Under Professor Anarhurban Ashyrov's guidance, a member of the TEA, Turkmen scientists have developed an excellent text of some of the writer's manuscripts and scientific texts. Ancient literary heritage began to be studied from the scientific point of view of the twentieth century. The article contains a part of the bibliography that emerged from the study of the Andaliba heritage. Some theoretical conclusions of the studies are academically summarized.

Резюме

Исследование творчества Нургахаммада Андаллиба и библиография поэта

Данная статья исследует литературное наследие Нургахаммада Адаллиба. Под руководством профессора Arhurban Achyurov, члена ТЕА, туркменские ученые разработали прекрасный текст некоторых работ писателя по рукописям и научный текст некоторых его работ. Древнее литературное наследие стало изучаться с научной точки зрения двадцатого века. В статье приведена часть библиографии, которая появилась в результате изучения наследия Андаллиба. Некоторые исследования были кратко разъяснены. Также замечательны конференции и симпозиумы, посвященные поэту.